

# POLO

## EVENT MAGAZINE

PROGRAMME 2014



POLO WORLD CUP  
AZERBAIJAN

2014

5-7 Sentyabr

ELITE HORSE & POLO CLUB, BİNƏ

Presented by :



POLOWORLDCUP  
A Z E R B A I J A N

/poloworldcup





# ONE MAN, ONE MACHINE. G.P.M.H.

GRAND PRIX DE MONACO  
HISTORIQUE CHRONO

**CHOPARD boutique**

41, Zarifa Aliyeva str., tel.: 493 02 08

**ROYAL COLLECTION boutique**

5B, Niyazi str., tel.: 492 76 56

Exclusive distributor in Azerbaijan Italdizain Group  
[www.italdizain.az](http://www.italdizain.az), [instagram: Chopardbaku](https://www.instagram.com/Chopardbaku), [Royalcollectionbaku](https://www.instagram.com/Royalcollectionbaku)

*Chopard*



# Hörmətli Qonaqlar, Xanımlar və Cənablar!

Azərbaycanda keçirilən Polo üzrə Dünya Kuboku 2014-ün ikinci buraxılışında sizi salamlamaqdan çox məmnunam.

Biz Azərbaycanda ilk professional polo yarışını təşkil etməklə bir il yarım əvvəl beynəlxalq polo idman növünə start verəndə bu çox iddialı fikir və böyük hədəf idi.

Tam bir il əvvəl biz Azərbaycanda ilk beynəlxalq turnirə ev sahibliyi etdik və "Polo vətəninə qayıdır" şüarı altında Azərbaycanın sürətli idmanın ən müasir versiyasını belə təşkil etməyə hazır olduğunu təsirli şəkildə sübut etdik. Yarış keçən il sübut edildi: Polo vətəninə, Bakıya qayıtdı – və Azərbaycan möhtəşəm çıxış etdi.

Bir il əvvəl ilk turnir keçirilən vaxtdan biz Azərbaycanda polonun gələcəyi üçün əsaslı və həyəcən verici strategiyanın inkişafına doğru böyük addımlar atdıq.

O vaxtdan bəri çox şey baş verib:

- Azərbaycan Beynəlxalq Polo Federasiyası global təşkilatının tam üzvü oldu.

- Azərbaycan polonun qədim növü olan Çovqanın Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-ya müraciət edib.

- Bu turnir Azərbaycanın Milli Polo Komandasının Debütü olacaq. İlk dəfə olaraq müstəsna təcrübəyə malik olan Azərbaycanın milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Bu özlüyündə böyük bir nailiyyətdir.

Atçılıq yarışları çox böyük fədakarlıq tələb edir. Və bu turnirin baş tutmasını reallaşdıran təşkilatçıların, heyətin, iştirakçıların, sponsor və qonaqların qarşılıqlı təsirinin nəticəsidir. Beləliklə Azərbaycan Polo Dünya Kuboku 2014-ün baş tutması üçün tam enerji və fədakarlıqla çalışdığınız üçün sizə təşəkkür edirik!

Polo yarışmasından zövq almanızı arzu edirəm.



# Dear Guests, Ladies and Gentlemen!

It gives me great pleasure to welcome you to the second edition of the Polo World Cup Azerbaijan 2014.

It was a very ambitious idea and a huge target, when one and a half years ago we started our commitment to international sport of polo by creating the first professional polo event in Azerbaijan.

Exactly one year ago we hosted the first international polo tournament in Azerbaijan and under the slogan "Bringing Polo Home" proved impressively that Azerbaijan is ready to organize the fast sport in its very modern version. The competition last year has proven: Polo came home to Baku – and Azerbaijan made a spectacular party out of it.

Since the first tournament a year ago, we have taken great strides forward in developing a coherent and exciting strategy for the future of polo in Azerbaijan.

Since then some more things have happened:

- Azerbaijan became a full member in the global organization Federation International Polo.

- Azerbaijan has made an application to UNESCO for including Chovgan – an ancient kind of polo – in the List of Intangible Cultural Heritage List.

- This tournament will become a Debut of the National Polo Team Azerbaijan. For the first time an exceptional experience Azeri national team is playing in an international tournament. This in itself is a huge accomplishment.

Any equestrian event calls for outstanding dedication. And it is the perfect interplay of the organizers, personnel, participants, sponsors and guests that makes the tournament happen. So thank you to everyone involved in the Azerbaijan Polo World Cup 2014 for all your energy and dedication!

I wish you all a wonderful time of enjoying polo.

*Elçin Quliyev*

Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti  
President of Equestrian Federation of Azerbaijan Republic



# MASERATI PRINT AD



**B**u il Elite Horse & Polo Club 5-7 sentyabr 2014-cü il tarixində ikinci beynəlxalq polo turnirinə ev sahibliyi edəcək.

Bu il bizim üçün xüsusi ildir, bu il Azərbaycan Milli Polo Komandasının Debütü olacaq.

Bu ilin hadisəsi yeni güər altında keçiriləcək:  
Azərbaycan Polo Komandasına xoş gəlmisiniz!

Turnirin şüarı bizim hazırkı əhvalımıza əks etdirir.

Bizim məqsədimiz beynəlxalq ümumdünya polo turnirində iştirak edən və polo dünyasında Azərbaycanı təmsil edən Azərbaycan Atçılıq Federasiyası ilə birləşən rəqəbatlı polo komandasını qalib etməkdir.

Azərbaycan Milli komandasının təlimləri aprel ayında başladı və o vaxtdan bəri onlar daha da gücləndilər və hal-hazırda beynəlxalq turnirdə iştirak etməyə qadirdirlər. Valideynlər övladları ilə fəxr etdiyi kimi mən də öz Milli oyunçularımızla fəxr edirəm.

Bu turnir Argentina, ABŞ, Avropa və Azərbaycan da daxil olmaqla dörd beynəlxalq yığmanı səciyyələndirəcək. Onlar Çopard, Monblan, Baltika 7 və Emba Wood kimi məşhur dünya komandalarını təmsil edəcək.

Keçən il polo turnirində iştirak edən oyunçuların bəzilərini bu il yenidən Bakıda görməyimə çox şadam. Bu onu göstərir ki, idman əlaqə yaratmaq və dostluğu davam etdirmək üçün effektiv yoldur. Maçlarda qalib gəlinə və uduzula bilər lakin dünyadakı insanlar arasında dostluq əlaqəsi güclənəcək.

Beynəlxalq turnirdə ilk dəfə olaraq iştirak edən Azərbaycan komandası ilə yerli azarkeşlərin maraqlı Polo oyununu izləməsi təmin edilir.

'Bu turnir iştirak, sponsorluq və əyləncə baxımından əvvəlki buraxılışla müqayisədə daha yaxşı təşkil olunacaq. Fransadan məşhur müğənni "In-Grid" və Qalada Şənbə günü naharda "I Love Italy/İtalyanı sevirəm" mahnısı ilə İtalyan qrup iştirak edəcək.

Biz digər bilet satışının və beynəlxalq və yerli auditoriyanın artmasına ümid edirik. 2014-cü ildə qonaqlarımıza

daha çox əyləncə və sürprizlər təklif edəcəyik.

Son olaraq iştirak edən bütün komandalara uğurlar arzulayır və bu maraqlı idman yarışına qatılan hər kəsə təşəkkür edirəm.



**T**his year the Elite Horse & Polo Club will host the second international polo tournament on September 5-7, 2014.

This is a special year for us, as this will be a Debut of Azeri National Polo team. We are off to a great start!

This year's event will be conducted under a new slogan: Welcome the Azeri Polo Team!

The slogan of the tournament reflects our current mood.

We have put an ambitious target to train a competitive polo team affiliated with the Azerbaijan Equestrian Federation that competes in the international polo tournaments worldwide and represents Azerbaijan in the world of polo.

Training of the Azeri National team started in April and since that time they have gone from strength to strength and by now qualifying for the international tournament. Like parents proud of their successful children, so am I proud of our National players.

This tournament will feature four international teams including Argentina, USA, Europe and Azerbaijan. They will be representing world famous brands Chopard, Montblanc, Baltika 7 and Emba Wood.

I am happy to see some polo players from the last year tournament coming to Baku again this year. This shows that sport is an effective platform to forge relationship and lasting friendships. Matches will be won and lost but friendship of people across the countries will be strengthened.

With the Azerbaijan team playing for the first time in international tournament local fans are guaranteed to see the exciting polo games.

This tournament will be an improvement over last edition in the scope of participation, sponsorship and entertainment. We will have a famous singer from France "In-Grid" and a band from Italy "I Love Italy" performing on the Gala dinner on Saturday.

We foresee another sold-out event and increase in the international and local audience. 2014 is going to offer even more fun, entertainment and surprises for our guests.

Let me end by wishing good luck to all of the participating teams and thanking everybody for joining this exciting sporting event.

*Manuchehr Ahadpur Khangah*

Azərbaycan Respublikası Atçılıq Federasiyasının Vitse-Prezidenti / Polo Vice-President/Polo of Equestrian Federation of Azerbaijan Republic



# THE JOURNEY OF UNIQUE LUXURY STARTS HERE.

TURKISH  
AIRLINES   
lounge  Istanbul



You are invited to experience unique luxury and home comfort in Turkish Airlines Lounge Istanbul in Turkey. Every detail inside our special lounge is designed for your comfort and relaxation. Be our guest to enjoy exclusive services in our restaurants, tea garden, library, movie theater and many more...

[TURKISHAIRLINES.COM](http://TURKISHAIRLINES.COM)

WIDEN YOUR  
WORLD

TURKISH  
AIRLINES



The lounge is exclusive to Turkish Airlines Business Class passengers, Elite, Elite Plus and Star Gold card holders and persons who are part of TA corporate agreement arriving to or departing from Istanbul on a direct or transit flight.





ÜMUMİ MƏLUMAT .....	9
1-Cİ "ARENA POLO WORLD CUP OF AZERBAIJAN" - NİN KOMANDALARI THE 1ST ARENA POLO WORLD CUP OF AZERBAIJAN" COMMANDS.....	10
CƏDVƏL .....	14
THE SCHEDULE .....	18
THE IMPOSSIBLE AS A CHALLENGE OBSTACLES AS MOTIVATION .....	22
POLO OYUNUNUN ŞƏRTLƏRİ VƏ YARIŞIN QAYDALARI .....	26
A SHORT INTRODUCTION TO POLO .....	29
POLO DRESS CODE .....	28
ENTERTAINMENT PROGRAMME .....	35
OFFICIAL DJ .....	36
POLO ÜÇÜN ST. MORITZDƏ QAR ÜZƏRİNDƏ YENİ HƏYAT LİZİNQİ .....	37
A NEW LEASE OF LIFE FOR POLO ON SNOW IN ST. MORITZ .....	39
THANK YOU TO SPONSORS AND SUPPORTERS .....	42








POLOWORLDCUP  
AZERBAIJAN

5-7 Sentyabr 2014  
Elite Horse & Polo Club Bina



QƏLƏBƏMİZ  
UĞURUMUZDUR

POLO TURNİRİNİN RƏSMİ SPONSORU



Yenilənən EMBAWOOD mebelləri ilə  
evinizi daha çox sevacaksınız...

YENİ  
EVİMİ  
SEVİRƏM

YES



embawood

*Həyat yeniləndikcə gözəldir...*





# Your partner of choice

Our Bank is committed to its core values of integrity and transparency. We are dedicated to building long-lasting partnerships, because the better we know each other, the better we can contribute to each other's success and help our businesses develop. We believe these are the reasons we are the leading investment and corporate bank in Azerbaijan.

[www.pashabank.az](http://www.pashabank.az)



**PASHA**  
**Bank**

New heights. Together.





Mərdəken yolu  
Airport Highway

Mərdəken Hiy

#### ÜMUMİ MƏLUMAT GENERAL INFORMATION

##### Məlumat lövhəsi

Cümə - Bazar 18:00 - 19:00

##### Chopard VIP Lounge

Giriş yalnız dəvət və ya VIP bilet ilə mümkündür. Təamlar, DJ.

Cümə - Bazar 18:00 - da başlayır

##### Tribunalar:

Giriş bilet ilə olacaq. Sərbəst yertutma.

Cümə - Bazar 18:00 - da başlayır

##### Mükafatlandırma mərasimi

Mükafatlandırma mərasimi Bazar günü final oyunlarından sonra keçiriləcək.

##### Uğur Qutusu

Girişdə yerləşən qutuya vavçerlərimizi atın və lotereya oyununda hədiyyə qazanmaq şansı əldə edin.

##### Media lövhəsi

Media nümayəndələri üçün məlumat xidməti

Cümə - Bazar, 18:00 - 20:00

##### Info Desk

Friday - Sunday 18:00 - 19:00

##### Chopard VIP Lounge

Admission by invitation only or with VIP tickets. Culinary Delights, DJ music.

Friday - Sunday starts at 18:00

##### Grandstands:

Admission by tickets. Free sitting

Friday - Sunday starts at 18:00

##### Prize - Giving Stage

A prize - giving ceremony takes place on Sunday after the final games.

##### Lucky Draw Box

Drop your voucher for the prize draw into the box entrance

##### Media Desk

Information for media representatives

Friday - Sunday 18:00 - 20:00





POLO WORLD CUP AZERBAIJAN 2014

Rəsmi Geyim Partnyoru La Martina-nın təqdimatında  
Komandanın köynəklərinin arxa və ön hissəsindəki  
rəsmlər komandalar

By Official Outfitter La Martina



Argentinadan CHOPARD KOMANDASI  
TEAM CHOPARD Argentina

Teamhandicap +17







ABŞ-dan MASERATI KOMANDASI  
TEAM MASERATI USA

Teamhandicap +17



Avropadan BALTIKA 7 KOMANDASI  
TEAM BALTIKA 7 Europe

Teamhandicap +17



Azərbaycanın EMBAWOOD KOMANDASI  
TEAM EMBAWOOD Azerbaijan

Teamhandicap +17



Dörd komandanın şlem sponsoru  
Helmet Sponsor of 4 teams



Oyun Planı  
Game Plan

5.9.2014 OYUN 1 Argentina – Avropa

OYUN 2 Azərbaycan – ABŞ

6.9.2014 OYUN 3 ABŞ - Avropa

OYUN 4 Argentina - Azərbaycan

7.9.2014 OYUN 5 ¾ Final

OYUN 6 ½ Final Polo World Cup  
Azərbaycan

5.9.2014 GAME 1 Argentina – Europe

GAME 2 Azerbaijan – USA

6.9.2014 GAME 3 USA - Europe

GAME 4 Argentina - Azerbaijan

7.9.2014 GAME 5 Finals ¾ Place

GAME 6 Finals ½ place Polo World Cup  
Azerbaijan



# LA MARTINA<sup>®</sup>

## POLO EQUIPMENT



THE WORLD CUP ARENA POLO AZERBAIJAN 2014  
OFFICIAL OUTFITTER



LA MARTINA

una Pasión por el polo  
una Pasión Argentina



*S.T. Dupont*  
PARIS 1872

BE EXCEPTIONAL



## HORSE HAUTE-COLLECTION

NOBILITY, INTELLIGENCE & PERSEVERANCE

THE YEAR OF THE HORSE ONLY OCCURS EVERY 12 YEARS AND PROMISES STRENGTH AND ENERGY.  
THIS PRESTIGE COLLECTION IS RARE, PRODUCED IN A LIMITED EDITION OF 88 PIECES  
AND HAND-MADE TO ORDER ONLY IN OUR FAVERGES WORKSHOP IN FRANCE.  
FOR YOU. FROM S.T.DUPONT.



HAND CRAFTED FRENCH EXCELLENCE FOR THE ELITE

[WWW.ST-DUPONT.COM](http://WWW.ST-DUPONT.COM)

### ROYAL COLLECTION boutiques

30, Bulbul ave., tel.: 493 40 84; 5B, Niyazi str., tel.: 492 76 56

Exclusive distributor in Azerbaijan Italdizain Group

[www.italdizain.az](http://www.italdizain.az) Instagram: Royalcollectionbaku





## CƏDVƏL

### 5 Sentyabr, 2014/ Cümə

- 18.00 Darvazalar açılır
- 19.00 Təntənəli açılış mərasimi və Polo atlarının Paradi Çovqan təqdimatı
- 19.30 Polo Oyunu 1
- 20.30 Polo oyunu 2
- 22.00 Jumeirah Bilgah Beach otelinde Yay Party

### 6 Sentyabr, 2014/ Şənbə

- 18.00 Darvazalar açılır
- 18.30 Çovqan təqdimatı
- 19.00 Polo oyunu 1
- 20.00 Polo oyunu 2
- Lotereya: 3 qiymətli hədiyyə
- 21.00 Beynəlxalq party –Təntənəli Nahar Elit Atçılıq Klubunda
- Əyləncə:
- In-Grid (Fransa) və
- Love Italy Band (İtaliya)
- 01.00 Darvazalar bağlanır



7 Sentyabr, 2014/ Bazar

- 18.00 Darvazalar açılır
- 19.00 Milli bayraqların və oyunçuların təqdimatı
- 19.30 Polo oyunu /-3-cü və 4-cü yerlər üçün final oyunu
- 20.30 Polo Oyunu /1-cü və 2-cü yerlər üçün final oyunu
- 21.30 Polo arenada mükafatlandırma mərasimi
- 22.30 Darvazalar bağlanır

**XÜSUSI MÜKAFATLAR**  
Bazar günü təqdim olunacaq

**ƏN YAXŞI OYUNÇUSU** – sponsor tərəfindən mükafatlandırılır

**ƏN YAXŞI OYNAYAN ATİ**  
sponsor tərəfindən mükafatlandırılır

**FAİREST OYUNÇU ÜÇÜN ƏDALƏTLİ PLAY**  
sponsor tərəfindən mükafatlandırılır



**TRİBUNA BİLETLƏRİNİN SATIŞI:**

Şəhərin bütün bilet kassalarında, Kempinski Hotel Badamdarda, Jumeirah Bilgah Beach Hoteldə

**VİP BİLETLƏRİN SATIŞI:**

VİP Concierge-in qaynar xətti (+994 50) 235 35 53

**KORPORATİV BİLETLƏR / MASA REZERVASIYASI:**

Tatyana Sulzenbacher Mob: (+994 50) 290 13 00  
Mail: tatyana.sulzenbacher@tvins-khb.com





RƏSMİ OTEL  
OFFICIAL HOTEL



Kempinski Hotel  
Badamdar

BAKU



## Your City Resort *in Baku*

Treat yourself with unique ambiance of comfort, elegance and luxury.  
Modern designed rooms and suites as well as fully furnished residences.  
Endless leisure facilities of 3.500sqm lavish Kempinski the SPA.

+994 12 538 90 90 | [reservation.badamdar@kempinski.com](mailto:reservation.badamdar@kempinski.com) | [kempinski.com/baku](http://kempinski.com/baku)



*Kempinski*  
HOTELIERS SINCE 1897



RƏSMİ OTEL  
OFFICIAL HOTEL

DISCOVER BAKU'S MOST  
EXCLUSIVE RESORT



Whether you come for business or leisure, Jumeirah Bilgah Beach Hotel is the right place for you! Stay in one of our rooms or suites with breathtaking views of the Caspian Sea, dine in one of our exclusive restaurants or indulge yourself at our signature Talise Spa.

For more information, visit [jumeirah.com](http://jumeirah.com) or call +994 12 565 4000.

**Jumeirah**  
BILGAH BEACH  
HOTEL

STAY DIFFERENT™





## THE SCHEDULE

### 5th of September, 2014 / Friday

- 18.00 Gate Open
- 19.00 Opening Ceremonies & Polo Pony Parade
- Azerbaijan Horse show
- 19.30 Polo Game #1
- 20.30 Polo Game #2
- 22.00 Summer Party at the Jumeirah Bilgah Beach Hotel

### 6th of September, 2014 / Saturday

- 18.00 Gate open
- 18.30 Azerbaijan Horse show
- 19.00 Polo Game #1
- 20.00 Polo Game #2
- Raffle: 3 valuable prizes
- 21.00 International party – Gala Dinner at the Elite Horse & Polo Club
- Entertainment:  
In-Grid (France) and  
Love Italy Band (Italy)
- 01.00 Gate closed



7th of September, 2014 / Sunday

- 18.00 Gate Open
- 19.00 Presentation with National flags and players
- 19.30 Polo Game Final 3rd / 4th Place
- 20.30 Polo Game Final 1st/2nd place
- 21.30 Awards Ceremony in Polo Arena
- 22.30 Gate closed

**SPECIAL AWARDS**  
will be presented on Sunday

**MOST VALUABLE PLAYER**  
awarded by Sponsor

**BEST PLAYING PONY**  
awarded by Sponsor

**FAIR PLAY FOR THE FAIREST PLAYER**  
awarded by Sponsor



**TRIBUNE TICKET SALES** . All city ticket offices,  
Kempinski Hotel Badamdar, Jumeirah Bilgah  
Beach Hotel

**VIP-TICKET SALES:**  
**HOTLINE VIP Concierge** (+994 50) 235 35 53

**CORPORATE PACKAGES / TABLE RESERVATIONS:**  
Tatyana Sulzenbacher Mob. (+994 50) 290 13 00  
Mail: [tatyana.sulzenbacher@tvins-khb.com](mailto:tatyana.sulzenbacher@tvins-khb.com)





# B&S

Paul Global

[www.bs-gg.com](http://www.bs-gg.com)

## Wholesaler, distributor and retailer

As an international wholesaler and distributor of fast-moving consumer goods, we offer our clients the choice and freedom when selecting from the more than 40,000 goods we hold in our range. We provide them with advice and support at all stages, from tailor made supply chain solutions to gaining access to leading brands' promotional activities.



LIQUORS

TOBACCO

LUXURY

FINE FOOD



RƏSMİ ŞAMPAN ŞƏRABİ  
CHAMPAGNE SPONSOR

*Jacques M.*

CHÂTEAU  
LAFITE ROTHSCHILD

*Philippe de Rothschild*

CHÂTEAU  
MOUTON ROTHSCHILD

*Jean-Pierre de Rothschild*

CHÂTEAU CARRE  
EDMOND DE ROTHSCHILD



CHAMPAGNE  
BARONS DE ROTHSCHILD  
PRODUCE OF FRANCE



Available on the  
App Store

[champagne-bdr.com](http://champagne-bdr.com)





## THE IMPOSSIBLE AS A CHALLENGE OBSTACLES AS MOTIVATION

Polo on snow is a success story which rocketed St.Moritz into the headlines of the international press in 1985 and which is a perfect match for its «top of the world» image. Private memoirs of the founder - himself an active, world-famous polo player and honorary president of the St.Moritz Polo Club - illustrates the story, from the birth of the idea right through to the premiere.

July 1983: we had been invited to a tournament in Munich with the St.Moritz Polo Team, which I had founded in 1978. As an expression of our gratitude, we gave a reception for all players and the press.

I wanted to take this opportunity to promote tourism in my homeland, the Engadin. It was for this reason that I invited Dr Hanspeter Danuser, the director of the tourist board of St.Moritz, to this event.

### IT WAS BORN IN MUNICH

The reception was organised for 1 p.m. We were delighted when we realized that practically all the Munich newspapers had accepted our invitation to attend! 10 a.m.: briefing with Dr. Danuser regarding the sequence of events. Dr. Danuser planned on giving a brief presentation on the history of polo in St.Moritz during the 1960s. Yet

this wasn't enough for him. «What do you think about the idea of organizing a polo tournament on St.Moritz lake in the winter?» he asked me fairly directly, yet at the same time with a hint of doubt. He knew that attempts to hold such a tournament had been made during the 1960s but that it had been declared «mission impossible». I was fascinated by the idea –I found the idea of making the «impossible» possible the ultimate challenge. Dr. Danuser also had photos from the trial run back then, which had been organized by Christian Mathis and Dr Orazio Annunziata. The main problem seemed to be the balls- they had tried to play with the balls used for lawn polo! I recalled those inflatable balls they use for indoor polo in the USA-they also work on snow, I encouraged myself. Spontaneously and full of optimism, I replied to Dr. Danuser, «Polo on snow? That will work!» Dr. Danuser didn't have to be asked twice. The communications expert had his great news-the very same day, he announced to the assembled press that St.Moritz would organize the world's very first «Polo on Snow»event! The next day, we were on the front page of every Munich newspaper.





#### TESTING HOOF GRIPS AND BALLS

There was no going back now. It only became clear to me over the next few weeks what I had actually taken on. Apart from the issue of balls, the issues of preparation of the polo pitch and, above all, the stability of the horses on the snow had to be clarified. To this end, I met up with Gian Andreossi in Zurich, who told me of a «hoof grip» which had been invented by Peppino Cattaneo from St. Moritz. This «hoof grip» was a rubber insert, inserted between the hoof and the shoe to prevent snow, slush and dirt from collecting in the hoof cavity. We called Peppino, who immediately started the production of 100 grips and the accompanying shoes with studs. The tests were to be carried out on the lake in the winter of 1983/84; the world premiere of Polo on Snow was to be held in the winter of 1984/85. Then came the moment of truth. Together with Gianni Berry and Hanspeter Horler, the then president of the racing club, we carried out our first test on the lake with three mounts wearing the hoof grips and several inflatable polo balls. Apart from the fact that the three mounts had never seen a polo mallet before and put on a real rodeo show, everything went smoothly! We had made great progress. We had the right ball, the horses were secure thanks to the right grips and the pitch boss Dorizzi had assured us

that he would «sort» the pitch with a small army of caterpillars. The very same day, the date was set for the world premiere of «Polo on Snow» 25/26 January 1985.

#### THE SEARCH FOR PLAYERS, HORSES AND FINANCIAL SUPPORT

Now all we needed to do was to find a team prepared to participate in this type of polo and which could provide the horses. Germany was enthralled by the idea: Heiko Lindena from Munich, Joe Schneider and Klaus Winter from Hamburg agreed spontaneously to come to the Engadin with their team and horses, supported and reinforced by the English 7-goaler Paul Whitters. The German team was born.

I compiled the second team from the faithful holiday guest to St. Moritz, Dr. Orazio Annunziata, the French polo professional Yvan Guillemin, the Spaniard Vlad Antoniadis, who was living in Paris, little old me as team captain and St. Moritz Gianni Berry as substitute. This made up two teams, each with a team handicap of 12 goals. Spontaneous support came from Rolf Kressig from Geneva, who let us use his horses. The horses were to be transported to the Engadin by rail. Yet who was to pay for all this? This was the main question. It was clear to all that such a project could only be realized with outside financial help. First of all I contacted





## THE IMPOSSIBLE AS A CHALLENGE OBSTACLES AS MOTIVATION

Yves Piaget in Geneva, who back then was a sponsor of polo tournaments all over the world and, full of enthusiasm I outlined the project to him. His reply was «Get it going and if it is successful, then we will come on board». We received the same reply from many other potential sponsors. Then contact with Horst Edenhofer, the head of Cartier Switzerland, and his PR consultant Gigi Sutter was made via Dr Danuser. I outlined the concept at a meeting in Zurich – both Horst and Gigi were delighted by the idea. However, first of all Horst Edenhofer needed the agreement of the Cartier president Dominique Alain Perrin to go ahead. I knew Perrin from a polo tournament in San Antonio/Texas. Horst Edenhofer called Perrin from Zurich. His only question to me «Ça marche-ou ça marche pas?» I replied «Ça marche»-yes, it will work. We signed the sponsoring agreement the very same day.

### CHAMPAGNE AND MELTING SHARES

This gave us the starting capital we needed to stage a world premiere. I also met up with Bruno Roncoroni, Switzerland's «Monsieur Pommery» He didn't actually have any financial resources, yet he promised that he would provide us with champagne for the event.

A few days later, I met up with Dr. Piero Dillier and Jochen Swoboda, the publisher of the Monaco Journal for dinner in Zurich. It

was at this dinner that we came up with the idea of «selling» the St.Moritz lake. The share price was set at CHF 100.-per square metre of ice; the share would become worthless when the snow melted, but would retain its intrinsic value. Dividends back then were a polo drink in the Polo Bar of the Carlton Hotel. We took this risk; and the risk paid off. The Cartier Polo World Cup on Snow world premiere was financed. Phew! Then came a call from Horst Edenhofer. «We have a problem-Cartier wants teams with a minimum handicap of 16!» However, the teams we had compiled only had a handicap of 12. There was no way I could cancel the invitation we had already extended to the German team and all the friends who were supporting the world premiere. By chance, I had read in a magazine about the winter rules applicable to golf. I thought to myself, «What is good enough for golf is good enough for polo!» and, without further ado, I invented the winter rules for polo on snow. According to these rules, the handicap was increased by one goal. This gave both our teams a handicap of 16 goals. Cartier agreed to this. Preparations were complete, the lake was well frozen. Let the show commence...

### SNOW AND SCEPTICS BEWARE!

It snowed very heavily on Friday night. It snowed incessantly, and about 80 cm of fresh snow covered the lake. The pitch,



which had been outstandingly prepared by Ermo Dorizzi, was hardly visible, 6 a.m.: Gianni Berry ,Ermo Dorizzi, Albert Nold (the then chief press officer) and I met for an emergency meeting. By chance, the head of St.Moritz police force, Mr. Moggi, was also there.We radioed all potential institutions which could possibly help us to clear the snow from the lake.

Unfortunately, no help was forthcoming.The situation seemend to be deteriorating. We informed the mayor, Hans Gartmann, Andrea Badrutt, the director of the tourist board, but there was evidently a tendency on the part of the municipality to cancel everything.

7 a.m.: notification arrived that no equipment could be sent to the lake to help clear it, since the equipment was far too heavy for the lake. This meant that lighter equipment (smaller snow blowers, Jeeps with snow-ploughs and suchlike) had to be brought to the scene. Within two hours, 18 small snow blowers and 5 Willy's Jeeps with snow-plough equipment (including two provided by Marco Fumm from Sils) had arrived at the lake.

It snowed on and on, and visibility was less than two metres. 1 p.m.: we had cleared an area of approximately 80 metres in length and 40 metres wide.

The infrastructure on the lake was made up of a tent for stabling the horses and a VIP tent with first-class catering by Reto Mathis. Around 130 journalists and 1.000 spectators had turned up.The atmosphere was superb-

visibility and pitch were lousy!

However, our decision was plain and clear – we would play, our world premiere would go ahead! I got up onto the table and announced «St.Moritz always delivers! We promised you polo on snow, and polo on snow is what you get!» The first polo on snow and, with it, the «Dr Berry Memorial Cup», was won by the German team. Everybody was over the moon.

The next day, our polo on snow was on the front pages of all the Sunday papers in Germany and Switzerland. Polo on snow had been born!

The weather on 26 January was fantastic, and more than made up for the day before. Thanks to the fire brigade working during the night, our pitch was in perfect condition, so that proper polo could he played. The stand was full. An exciting match ensued, with Cartier St.Moritz beating Germany 6:5. The start had been successful. The first chapter of a typical St.Moritz success story had been written.

And a final observation at this point: it is neither possible to play polo nor to organise polo tournaments alone. I extend a heart-felt «thank you» for the commitment and stamina of all the loyal comrades -in-arms and employees who have helped me during my 14 years as organiser of the «Polo on Snow» event. Grazcha fich.

RETO GAUDENZI

**Next Snow Polo World Cup is in St.Moritz on January 30<sup>th</sup> – February 1<sup>st</sup> 2015**







## POLO OYUNUNUN ŞƏRTLƏRİ VƏ YARIŞIN QAYDALARI

**M**EYDAN  
Standart Arena Polo sahəsinin uzunluğu 100 m, eni isə 50 m-dir. Oyun sahəsinin sonu meydanın arxa xəttidir və arxasında 20 metrlik qaçış ərazisi var. Qapılar əsas xəttin üzərində yerləşiblər və postlar arasında məsafə 3,5 metrdir. Meydanı əhatə edən hasarın hündürlüyü 1.20 metrdir.

Əgər top kənara çıxarsa (qapı xəttinin arxasına), top müdafiədə oynayan komanda tərəfindən oyuna daxil olunur. Əgər top hasar xəttindən kənara çıxarsa, top mərkəzə hakim tərəfindən atılır.

**Ç**UKKA  
Polo oyunu hissələrə (çukkalara) bölünür. Oyun 4 çukkadan ibarətdir. Hər çukka 7 dəqiqə davam edir (fasilələr xaric olmaqla). Çukkanın bitməsi fit səsi ilə bildirilir. Birinci fit səmindən sonra oyun ikinci fit səsi eşidilənədək 30 saniyə davam edir. Oyunun axırncı çukkası birinci fit səmindən 7 dəqiqə sonra bitir.

**Q**OL  
Əgər top iki qapı postu arasında olan xətti hər hansı hündürlükdə keçərsə, bu qol sayılır. Əgər top mallet ilə vurulur və poniyə tərəf qayıdırsa, bu qol sayılmır. Hər qoldan sonra oyunçular meydanı dəyişirlər.

**H**ANDICAP  
Hər oyunçu oyun nümayiş etdirmə səviyyəsinin güclü olmasına görə hər ölkədə yerli komissiya tərəfindən təyin olunan individual handicapə malikdir. Handicap dərəcələri "- 2 - "+10" arasında olur. Balın yuxarı olması oyunçunun yüksək səviyyəsinə göstərir.

Oyunçuların 80 faizi -2 - +2 arası handicap dərəcələrinə malikdi. Komanda handicapı komanda üzvlərinin individual handicap dərəcəsi ilə ölçülür.

Əgər müxtəlif handicap gücü səviyyəsinə malik olan komandalar bir-birinə qarşı oynayırlarsa müxtəlif qol güzəştləri zəif komandaya verilməklə komandaların gücü balanslaşdırılır.

**P**OLO AĞACI VƏ TOP  
Polo ağacı bambuk və ya vən oduncu-ğından hazırlanır. Polo ağacı ancaq sağ əl ilə tutulur. Top plastikdir (hava ilə şişirdilmiş) Diametr: təxminən 15 sm,

Çəkisi: 130 qr

Rəng: qırmızı





### VAXTIN DAYANMASI

Hakim oyunun qaydalarına zidd hadisə, qəza baş verdikdə və ya öz qərarına əsasən vaxtı dayandıra bilər (Time-Out). Bu halda oyun dayanır. Top oyuna daxil olduqda vaxt yenidən başlanır.

### TOP SƏRHƏDİ KEÇƏRKƏN

Əgər top sahəni tərk edərsə, bu zaman topun sərhəddən keçməsi halı baş verir. Oyunu yenidən başlamaq üçün hakim topu sol tərəfdə oyun meydanı olmaqla iki komanda arasındakı nöqtəyə atır. Bu halda vaxt dayanmır.

### KOMANDALAR VƏ MÖVQELƏR

Komanda hər birində bir oyunçu olmaqla üç sahədə oynayan oyunçulardan ibarətdir. Komandanın hər bir üzvü əvvəlcədən təyin olunmuş mövqedə oynayır. Oyunçuların yerlərini müəyyən anlıq dəyişmələri mümkündür. Lakin onlar davamlı olaraq öz mövqelərinə qayıtmalıdırlar.

Nömrə 1 – əsas hücumçudur.

Nömrə 2 – irəliyə oynayır, lakin bəzən müdafiə də edir.

Nömrə 3 – adətən komandanın ən güclü oyunçusudur və onun əsas öhdəliyi oyunu hücum və müdafiə ilə istiqamətləndirməkdir.

### HAKIMLƏR

Oyunu ancaq mərkəzdə olan bir hakim idarə edir və onun qərarı qəbul olunur.

### KNOCK-IN

Əgər komanda topu rəqib komandanın sahəsində olan arxa xətti keçməklə sahədən kənara atarsa, bu halda topu öz sahəsindən oyuna daxil etmək hüququ rəqib komandaya keçir. Bu halda vaxt dayanmır.





LILAC



– Lilac Flower Boutique –

it's a wedding day



25 Samad Vurghun St. · 17A Neftchilar Avenue  
www.lilac.az · (012) 598 85 00





## A SHORT INTRODUCTION TO POLO TOURNAMENT RULES

**F**IELD  
A standard Arena Polo field measures 100 m in length and 50 m in width. At the end of the playing field is the baseline, behind which is a run-out area of 20 meters. The goals are positioned at the centre of the baseline, distance from post to post is 3,5 meters. Tapes of 1.20 m height at the sides are components of the playing field.

If the ball is out of play (behind the goal line), it shall be hit back in by defending team. If the ball crosses the side tapes, it shall be thrown back in at the centre of the playing field by the umpire.

**G**OAL  
When the ball crosses the imaginary line between the two goal posts at any height, this is considered a goal.

Whether the ball is knocked through by a mallet or by coming into contact with a pony, is irrelevant. After every goal, players will change ends.

**C**HUKKAS  
A polo match is divided into segments (chukkas). Games are played over 4 chukkas. Chukkas have a length of 7 minutes each of

pure play – any breaks are discounted. The end of chukka is indicated by the sound of a horn. After the first horn, play will continue for thirty seconds until the second horn is sounded. The last chukka of a match will end after seven minutes with the sounding of the first horn.

**H**ANDICAP  
Every player possesses an individual handicap that is determined every season by a national commission for each country, in accordance with his strength of play. The handicap scale ranges from -2 to +10. The higher the handicap score, the better the player. Over 80 percent of players fall within a handicap range of -2 to +2. A team handicap is obtained by adding the individual handicaps of the team members.

Should teams of different strength play against each other, the difference will be counterbalanced by using different goal allowances, to the benefit of the weaker team.

**S**TICK AND BALL  
The polo stick is made of bamboo or ash wood. The stick may only be held on the right hand.





## A SHORT INTRODUCTION TO POLO TOURNAMENT RULES

The ball is of plastic (inflated, air)  
Diameter: approx. 15 cm,  
Weight : 130 grams  
Color: red

### TEAMS AND POSITIONS

Each team comprises three field players each. Each team's members play a pre-determined position. It is possible for players to momentarily change positions, but they continually try to return to their original assignments.

No. 1 is the most offensive player

No. 2 is also a forward, but plays somewhat further back.

No. 3 is the pivotal player, and usually is the strongest member of the team. His principal duty is to direct the game, switching between offence and defence.

### UMPIRES

Only one umpire (referee) standing to the centre of the playing field. His decision is final.

### TIME-OUTS

An umpire will call a time-out when a foul is committed, an accident occurs, or he considers at his discretion that a time-out is necessary. Play will come to a stop; the timer will be restarted when the ball is once again in play.

### OUT-OF-BOUNDS

If a ball crosses the sideline and leaves the field of play, it will be considered to be out-of-bounds. To restart the game, the umpire will throw the ball in between the two teams, at the point at which it left the field of play. The timer will not be stopped.

### KNOCK-IN

Should a team hit the ball across the opponent's backline and thus out of the field, the defending team will resume the game with a free hit from its own backline. The timer will not be stopped in this situation.



8A PARLAMENT AVENUE  
+994 12 480 85 85  
WWW.NAKHCHIVANREST.AZ

# Dadlı qala

NAKHCHIVAN  
TRADITIONAL CUISINE








RENA JUZBASHI, A WELL-KNOWN PUBLICIST AND BLOGGER, AGREED TO SHOW THE IMAGES CREATED TO DEMONSTRATE «POLO DRESS CODE» VISUALLY.

Summer dresses and sarafans with flower print will be superbly suitable for such case. Remember, that you need to find a compromise between «convenient» and «beautiful». Moreover, maxi dresses excellently stretch silhouette without heels and, therefore, ballet shoes in combination with such summer dresses look very elegant.



As well a chiffon pleated maxi skirt will be well-becoming. You may combine such skirt with any top or a blouse. We select a cotton blouse with thin dressing and print.





A summer dress of medium length – a scarf in hair may be used as an accessory to this dress both for beauty and sun protection – together with glasses. We'd like to mention separately clothes Your ideal dress may consist: prefer light «flying» clothes. Natural cotton, chiffon, satin and silk may be used.



You should feel yourself sufficiently comfortable at the event – therefore, trousers may be easily permissible. In order they will not like in entirely casual style, try to select a smart top for such image. A hand bag over shoulder is a very convenient version to leave hands free.



One more cloth type excellently suitable for such case is linen. Linen clothes are light and cool, ideal version for out-of-town event. You may select a linen trouser suit or, as in our case, a rich red floor-length dress. This dress is the best choice as due to design and length it looks smart and, at that, cloth and handle make it well-becoming at present event.



5 Sentyabr, Cümə günü Jumeirah Bilgah Beach Hotel-də yay şənliyi  
Summer Party at Jumeirah Bilgah Beach Hotel on September 5, Friday



## the Noux

The Noux is a Miami-based indie-ambient-pop duo founded in 2013 by Lina Gaudenzi and Pablo Aguirre aka "The Pabs".

Their style can be described as soulful indie-pop with an ambient, groovy vibe.

Lina and The Noux continue keep all of their fans and supporters updated through Social Media and their website.

[thenoux.com](http://thenoux.com)  
[facebook.com/thenouxmusic](https://facebook.com/thenouxmusic)



## Ingrid Alberini

better known for her stage name In-Grid, is an Italian dancer and singer-songwriter. She is best known for her 2003 international club smash "Tu es foutu", also known as "You Promised Me". The song was a big hit in Europe, Russia, Australia, Latin America and in the United States, where it reached #4 on the Billboard Hot Dance Airplay chart in 2004. better known for her stage name In-Grid, is an Italian dancer and singer-songwriter. She is best known for her 2003 international club smash "Tu es foutu", also known as "You Promised Me". The song was a big hit in Europe, Russia, Australia, Latin America and in the United States, where it reached #4 on the Billboard Hot Dance Airplay chart in 2004.

## Love ITALY BAND

Sed congue dictum dolor ultricies faucibus. Nulla volutpat purus eu orci vestibulum, vel mollis justo accumsan. Nullam vehicula quam egestas ullamcorper auctor. Maecenas sed ligula aliquam, interdum dui ut, pretium dui.





THIS IS  
**RAY  
DOUGLAS**  
OFFICIAL DJ

Switzerland's biggest city Zurich has become one of the clubbing capitals in Europe, a fact which some local DJs also can take credit for, such as Ray Douglas. At the start of the century, during a time when most clubs were strictly focusing on one musical genre, he brought Open Format mixing to many spots. Quickly after starting his career, Douglas' talent was spotted by the owners of the famous high class spot Club Indochine, where he played with many famous artists.

By 2012, Ray Douglas is a reference in Switzerland when it comes to combining different types of classics and contemporary dance music, always with the main focus on pleasing the sophisticated crowds of the most successful clubs. Thus it was no surprise that he got nominated for a "Swiss Nightlie Award" twice in the past two years as "Best Dance & Partytunes DJs".

Constantly improving his skills and widening his musical spectrum,

Douglas was booked by almost every major club of the country, and due to his sets with many internationally renowned DJs, he was recommended in other countries as well and played at venues as Cabaret (Moscow), Ulus 29 (Istanbul), Bangaluu (Berlin), Baby (Munich) and Chinawhite, Mayas and Aura in London. In 2011 alone, Douglas played over 130 gigs.





## POLO ÜÇÜN ST. MORITZDƏ QAR ÜZƏRİNDƏ YENİ HƏYAT LİZİNQİ

St. Moritz, 26 may 2014- cü il. Qar üzərində St. Moritz polo turnirinin yeni dəstəyi və yeni adı vardır: Dünyaca məşhur olan və St.Moritzin donmuş gölü üzərindəki ənənəvi turnir bundan sonra “Snow Polo World Cup St.Moritz” adlanacaq. Bu, yeni investorlar tərəfindən dəstəklənəcək və əsasən St. Moritz bölgəsindən olan insanlardan ibarət olan əməliyyat qrupu tərəfindən təşkil olunacaq.

Qar üzərində St. Moritz polo turnirinin gələcəyi haqqındakı qeyri-müəyyənlik artıq sona çatmışdır: Reto Gaudenzinin ətrafındakı komanda – turnirə başlayan və on iki il onu idarə edən St. Moritzdən olan adam və o, növbəti qış fəslə üçün “Snow Polo World Cup St.Moritz” turnirini təşkil edəcək.

İsveç polo dairəsindən olan tanınmış şəxsiyyətlər yeni turnir təşkilatını dəstəkləyirlər: Piero Dillier, Thomas Rinderknecht, Werner Meier və Andy Küchel Reto Gaudenzi ilə birgə “ Evviva St. Moritz Polo Ltd” –nin əsasını qoymuşdular. Dünyada olan bütün Polo həvəskarları səhmlərə abunə olmaq üçün dəvət olunmuşdular. Bu təkliflə əhatəli şəkildə milli və beynəlxalq investorlara da müraciət olundu və tələbat təklifi ötürüldü.

Havadarlar layihə üzərində işləməyə başladılar. Əsas potensiallı sponsorlarla danışıqlar perspektivli görünür və St. Moritz şəhəri yeni təşkilatçıların 2015-ci il turnirini keçirəcəyi haqqında razılığını ifadə edib. Beləliklə, birinci “ Snow Polo World Cup

St.Moritz” Yanvar ayının 30-dan Fevral ayının 1-dək keçiriləcək.

### KEÇMİŞ NƏZƏRƏN

St.Moritzdəki qış polo turniri xüsusi əhəmiyyətlidir : qar üzərində polo 30 il bundan əvvəl icad olunmuşdur.” İlk günlərdən etibarən , St. Moritz dünyada qar üzərində ən yaxşı polo turniri olmuşdur. Bu ali tədbirin idman və sosial baxımından gələcəyi haqqında qeyri-müəyyənlik bizi çox narahat edir”, təşkilatçı Reto Gaudenzi açıqlama verir. “Bütün dünyada olan Polo həvəskarları bizi St.Moritz turnirini yenidən təhvil götürmək və təhlükəsizlik sistemini nəzərdə saxlamaq üçün ruhlandırırlar.”

“Snow Polo World Cup St.Moritz” üçün uzun müddətli gələcək təmin etmək üçün , o , əsaslı şəkildə maliyyələşdirilməli, idman və ictimai dairələrdə tanınmalı və yerli icmalar və vadinin turizm sektoru tərəfindən dəstəklənməlidir.İlk günlərdə olduğu kimi, yeni, çox sadə idarəetmə strukturu, St.Moritz bölgəsindən olan ekspertləri yenidən birləşdirir və bu da turnirə vadidə və yerli könüllülər arasında yeni istinad nöqtəsi tapmağa kömək edəcək.

Daha ətraflı məlumat üçün, əlaqə saxlayın:  
Reto Gaudenzi, Jürg Reinger  
+ 41 79 774 38 27 / [info@worldpolo.com](mailto:info@worldpolo.com)

Evviva St. Moritz Polo Ltd - Mulin 4- 7500  
St. Moritz, İsveçrə vasitəsi ilə.



IPERESPRESSO ILLY.  
BEYOND AROMA  
BEYOND ESPRESSO.



Iperespresso is the illy system which allows you to enjoy the perfect espresso even at home. Thanks to the eye-catching machines, innovative design and the special patented capsules, which work through infusion and emulsion, the result is remarkable. An espresso which is always intense and velvety, with a rich, dense and persistent crema, from the first sip to the last drop.

Discover more at [www.illy.com](http://www.illy.com)

live  
happilly





## A NEW LEASE OF LIFE FOR POLO ON SNOW IN ST. MORITZ

St. Moritz, 26 May 2014. The St. Moritz polo tournament on snow has a new backing and a new name: the traditional tournament on the frozen lake of St. Moritz and well-known worldwide will henceforth be called «Snow Polo World Cup St. Moritz». It will be backed by new investors and organised by a new operational team consisting mainly of people from the St. Moritz area.

The uncertainty about the future of the St. Moritz polo tournament on snow has come to an end: A team around Reto Gaudenzi – the man from St. Moritz who once launched the tournament and went on to manage it for twelve years – will be organising the «Snow Polo World Cup St. Moritz» as of next winter.

Well-known personalities from the Swiss polo circle are supporting the new tournament's organisation: Piero Dillier, Thomas Rinderknecht, Werner Meier and Andy Küchel have founded the «Evviva St. Moritz Polo Ltd» together with Reto Gaudenzi. Polo enthusiasts from around the world were invited to subscribe for the shares. The offer appealed greatly to both national and international investors and the demand exceeded the offer.

The promoters have begun work on the project. Talks with potential main sponsors look promising and the city of St. Moritz has expressed its consent that the new organisers hold the tournament as of 2015. The first

«Snow Polo World Cup St. Moritz» will thus take place from January 30th through February 1st 2015.

### BACK TO THE ROOTS

The winter polo tournament in St. Moritz is of particular significance: polo on snow was invented here more than 30 years ago. «Since its early days, St. Moritz has been the best polo on snow tournament in the world. The uncertainty about the future of this top event both in sportive and social terms bothered us greatly», explains the promoter Reto Gaudenzi. «Polo enthusiasts around the world have encouraged us to take over the St. Moritz tournament again and lead it into a secure future.»

To ensure a longterm future for the «Snow Polo World Cup St. Moritz», it must be solidly financed, renowned in sports and social circles and supported by the local community and by the valley's tourist industry. A new, very lean management structure, that, as in the early days, reunites more experts from the St. Moritz area, will help the tournament find a new foothold in the valley and among the local volunteers.

For further information, contact:  
Reto Gaudenzi, Jürg Reinger  
+ 41 79 774 38 27 / [info@worldpolo.com](mailto:info@worldpolo.com)

Evviva St. Moritz Polo Ltd – Via dal Mulin 4 –  
7500 St. Moritz, Switzerland



PRINT AD



PRINT AD



TƏŞƏKKÜR EDİRİK / THANK YOU

Presented by:



Official Outfitter:



Official Timekeeping:



Official Concierge:



Official Airline



Official Travel Partner



Team sponsors:





Helmet sponsor:



Exhibition show tents:



Media Partners:



Supportes and suppliers:



Təşəkkür edirik. Dəyərli dəstəyinizə görə sizə dərinədən minnətdarlığımızı bildiririk.  
We Sincerely Thank You For Your Thorough Support.



## TƏDBİRİN JURNALI

Konsepsiya müəllifi və Redaktor: Tatyana Sulzenbacher  
Dizayn: Artgrup Bruketa&Zinic OM Baku  
Çap edildi: Max Offset

---

## EVENT MAGAZINE

Concept & Editing: Tatyana Sulzenbacher  
Design by: Artgrup Bruketa&Zinic OM Baku  
Printed by: Max Offset

---

Organization of Polo World Cup Azerbaijan 2014  
ARAF – World Polo GmbH – Elite Horse & Polo Club



# milla

good things must be shared!



[www.milla.az](http://www.milla.az)



# Baku World Challenge

1-2 NOVEMBER 2014 BLANCPAIN SPRINT SERIES



BLANCPAIN  
SPRINT SERIES

# BAKU WORLD CHALLENGE

## 1-2 NOVEMBER 2014

JB  
1735  
**BLANCPAIN**  
SPRINT SERIES

